

Gənc tədqiqatçılar

HÜSEYN CAVİD YARADICILIĞI MUSİQİDƏ

Aynur QULİYEVA

"Cavidin bütün yaradıcılığı, bütün fealiyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət olubdur. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadıq olmuşdur. Hüseyin Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitablandır".

Heydər Əliyev

Ulu öndər Heydər Əliyevin Hüseyin Cavid haqqında dediyi bu sözlər (1) onun sənətkarlığını, Azərbaycan mədəniyyətindəki rolunu açıqlamaq üçün istiqamətverici əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar ilə 2019-cu ildə Hüseyin Cavid Azərbaycan Respublikasında əsərləri dövlət vərdəti elan edilən müəlliflərin siyahısına daxil edilmişdir (2).

Hüseyin Cavid XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub, mədəniyyət tarixinə böyük şair, yazıçı və dramaturq kimi daxil olmuşdur. O, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banilərindən biri olmuş, milli romantik şeirin və menzum faciənin əsasını qoymuşdur. Hüseyin Cavidin yaradıcılığında dövrün ümümbeşəri, böyük içtimaiyyəsi və mədəni əhəmiyyətə malik problemləri öz əksini tapmışdır. Hüseyin Cavidin poeziyası və dramaturgiyası üslub, yazı terzi, forma yeniliyi baxımından Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərədə yaratmış, həmçinin, milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərmiş, tədqiqatçılar tərəfindən "Cavid teatr" kimi səciyyələndirilmişdir.

Hüseyin Cavidin (Hüseyin Abdulla oğlu Rasizadə) həyat və yaradıcılıq yoluna nəzər saldıqda, onun ne qədər çətin olduğunu izleyir. Hüseyin Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Naxçıvanda molla məktəbinde almış, sonra təhsilini Azərbaycanın görkəmli pedaqoqlarından biri olan Məmməd Tağı Sidqinin "Məktəbi-tərbiye" adlı yeni üsullu məktəbində davam

etdimişdir. 1899-1903-cü illərdə Təbrizin "Talibiyə" mədrəsəsində, daha sonra İstanbul Universitetinin ədəbiyyat şöbəsində mükəmməl təhsil almışdır. Təhsilini bitirdikdən sonra o, Naxçıvanda, Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müellim kimi fəaliyyət göstərmişdir.

Artıq həmin illərdən o, yaradıcılığa başlamış, əvvəlcə lirik şeirlər müəllifi kimi, daha sonralar isə dramaturq kimi tanınmışdır. Onun "Keçmiş günlər" adlı ilk şeirlər kitabı 1913-cü ildə çap olunmuşdur. Sonrakı illərdə onun "Şeyx Sənan", "İblis", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyəyam" kimi fəlsəfi və tarixi faciələri, "Ana", "Knyaz", "Afət", "Şeydə" və s. dramlanan, poemalar, pyesləri yaranmışdır. Hüseyin Cavidin dram əsərləri 1920-30-cu illərdə Azərbaycan teatrlarının sahnesində oynanılaraq, müəllifinə böyük şöhrət gatmışdır.

Totalitar Sovet rejiminin repressiyası Hüseyin Cavidə də öz burulğanına almışdır. O, 1938-ci ildə "millətçi burjuş şairi", "əks-inqilabçı", "müsavatçı", "pantürkist" kimi ittihamlarla günahlandırılaraq, həbs edilir və Sibire sürgün olunur. 1941-ci ildə Hüseyin Cavid sürgündə vəfat edərək, İrkutsk vilayətinin Tayset rayonunda dəfn olunmuşdur. 1956-ci ildə Hüseyin Cavid bərəət almışdır. 1982-ci ildə o dövrə Azərbaycana rəhbərlik edən Ulu öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatlığı ilə İrkutsk vilayətində Hüseyin Cavidin məzarının təpiləsi, cənəzəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul edilmiş və tez bir zamanda həyata keçirilmişdir. Hüseyin Cavidin nəşri

İrkutskdan Moskvaya, Bakıya və daha sonra Naxçıvana gətirilərək, burada evinin yanında dəfn olunmuşdur. Hüseyin Cavidin məzarı üstündə möhtəşəm məqbərə ucaldırılmışdır. Həmin məqbərədə Cavidlər ailəsi - Hüseyin Cavid, onun heyat yoldaşı Müşkünəz Cavid, oğlu Ərtoğrul Cavid, qızı Turan Cavid əbədiyyətə qovuşmuşdur.

Vaxtılı Hüseyin Cavidin Naxçıvanda və Bakıda yaşadığı evlər muzeyə çevrilmişdir. Bakıdakı Azərbaycan Milli Emlər Akademiyası nəzdində Hüseyin Cavid muzeyi elmi-tədqiqat və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərərək, Hüseyin Cavidin adının yaşadılması, yaradıcılığının təbliği və tədqiqi istiqamətində çox işlər görür. Muzeyin ərsəyə getirdiyi nəşrlər - Hüseyin Cavidin əsərlərinin çoxcılaklı, şairin yaradıcılığına həsr olunmuş tədqiqatlar bunu deməyə əsas verir. Xüsusi şəhər illərdə "Cavidşunaslıq" toplusunun 10 cildliliyinin hazırlanması böyük bir hadisədir. Bu nəşrə Hüseyin Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1912-1994-cü illərdə çap olunmuş məqale, resenziya, mühakimə və müzakirə mətnləri, şeirlər və s. daxil edilmişdir ki, bu da dəyərli bir mənbə kimi cavidşunaslığın gələcək inkişafında mühüm əhəmiyyət kəsb edir.

Son illərdə Hüseyin Cavidin əsərlərindən ibarət bir sıra nəşrlər də muzey tərefində hazırlanmışdır. Bunlardan: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə nəşr olunan "Hüseyin Cavid. Əsərləri. 5 cilddə" külliyyatı (2005), "Hüseyin Cavid əsərləri 5 cilddə" külliyyatının təkrar nəşri (2007), "Hüseyin Cavid. Əsərləri" (şeirlər və poemə, 2005), "Hüseyin Cavid: həyat və sənət yolu" (Biblioqrafiya göstərici-2006), "Məhəbbətdir an böyük din" seqmə şeirləri fransız dilində (2007), "Cavid hikməti - Seqmə aforizmlər" (2008), "Cavid hikməti - seqmə aforizmlər" (miniatür kitab, 2010), Hüseyin Cavid və Abdulla Şaiq "Ədəbiyyat dərsleri" (2010), Hüseyin Cavid "Topal Teymur" (2010), H.Cavidin "Şeyda" dramlı 10 dilde (rus, ingilis, fransız, yunan dillərində - 2012, alman, cəx, polyak, belarus, bolqar, ukrayna dillərində - 2013), Hüseyin Cavidin "Şeyx Sənan" əsəri fars dilində, H.Cavidin əsərlərindən seqmə aforizmlər fars əlibasında kitablarını göstərmək olar.

Hüseyin Cavidin anadan olmasının 125 illiyinə həsr edilmiş "Hüseyin Cavid ırsı və müasir dövər" (2007), "Hüseyin Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" Beynəlxalq elmi konfranların materialları (H.Cavid-130, 2012), "Türk dünyası işıqlandırınlar: Mehmet Akif Ersoy, Hüseyin Cavid" Beynəlxalq elmi konfransın materialları (2013) da müzəyin nəşrləri sırasındadır.

Son illərdə Hüseyin Cavidə həsr olunmuş tədqiqat əsərlərindən Gülbən Babaxanlının "Heydər Əliyev və Hüseyin Cavid", "Azərbaycan ədəbi fikri və Hüseyin Cavid" (2013), Timuçin Ələkbərliyevin "Hüseyin Cavid: ideal həqiqət axtarışı" (2013) monoqrafiyalarını qeyd etmək olar.

Muzeyin nəşrləri sırasında musiqi ilə bağlı kitablar və albomlar da vardır: "Sözləri Hüseyin Cavidindir" adlı

mahnı albomu (2012), Ərtoğrol Cavidin musiqi əsərlərindən ibarət CD və DVD diskler bu qəbildəndir.

Hüseyin Cavidin lirik şeirləri, sahne əsərləri həzər zaman musiqicilərin, bestəkarların diqqətini cəlb etmişdir. Hüseyin Cavidin əsərləri əsasında vokal əsərlər, musiqili-səhna əsərləri, instrumental əsərlər yaranmışdır. Hüseyin Cavidin yaradıcılığı əsasında musiqi əsərlərinin yaranması tarixi şairin yaradıcılığı ilə bağla bir neçə dövrü ehəte edir.

Birinci dövr kimi 1910 - 1930-cu illəri göstərə bilərik. Bu dövr şairin pedaqoji və ədəbiyyat sahəsində fealiyyət göstərdiyi, sənətkarlarla, musiqicilərlə canlı ünsiyyət dövrü idi. Həmin dövrdə onu Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Seyid Şuşinski və digər musiqi xadimləri ilə dostluq əlaqələri bağlayırdı. Hüseyin Cavidin lirik şeirləri Seid Şuşinski çox bayənərək, onları muğamlarda ifa edirdi. Ruhən Üzeyir Hacıbəyli və Müslüm Maqomayevlə yaxın olan Hüseyin Cavid yaradıcılıq planlarını, eləcə də musiqi həyatındaki yenilikləri və problemləri müzakirə edirdi.

Hüseyin Cavidin əsərlərinin sahne hayatı o dövrde geniş əks-səda doğururdu. Teatrşunas İlham Rəhimlinin "Azərbaycan teatr tarixi" kitabında belə bir fakt diqqəti cəlb edir: "1920-ci ilin en böyük teatr hadisəsi Hüseyin Cavidin əsərlərinin repertuarına ayaq açmasına" ehtiva edir. Abbasmirzə Şərifzadənin quruluş verdiyi "İblis" faciəsinin premyerası dekabrın 21-də olub. Əsas rolları Abbasmirzə Şərifzadə (İblis), Kazım Ziya (Vasif), Rza Tehmasib, Mirseyfəddin Kirməşəli (Arif), Rza Darablı (İbn Yəmin), Şura Olenskaya (Xavər), Məhəmmədətgə Bağırzadə (İxtiyar), Rüstəm Kazimov (Elxan), Möhsün Sənəni (Zabit) ifa ediblər. "İblis" tamaşaşı ilə Milli Dram Teatrında poetik teatın təməli qoyulub" (3, s. 89).

İ.Rəhimlinin kitabında gösterilen digər bir fakt: "Teatrin 1921-ci illədkən maraqlı və bitkin yaradıcılıq işi Hüseyin Cavidin "Şeyx Sənan" məhəbbət faciəsinin sahne təfsiri idi. Cavidin Milli Dram Teatrında tamaşaşa qoyulan ikinci sahne əsərinin quruluşunu rejissor Abbasmirzə Şərifzadə vermişdir. Tamaşaşın premyerası noyabr ayının 11-də göstərilib. Tamaşaşa əsas rolları Abbasmirzə Şərifzadə və Rza Darablı (Şeyx Sənan), Yeva Olenskaya (Xumar - Tamara), Nataliya Lizma (Nina), Məhəmmədhəsən Atamalibəyov (Platon), Kazım Ziya (Divana Dərvish), İsmayıllı Hidayətzadə (Anton), Ələkbər Hüseynzadə (Serqo), Mərziyə Davudova (Əzra), Yunis Nərimanov (Özdemir) oynayıblar (3, s. 100). Kitabda Hüseyin Cavidin 1920-ci illərdə tamaşaşa qoyulmuş digər əsərləri haqqında da məlumat vardır: "Afət" (14 aprel. Rejissor Abbasmirzə Şərifzadə), Afət - Şura Olenskaya, Ərtoğrul - Abbasmirzə Şərifzadə), "Uçurum" (2 iyun. Rejissor Aleksandr İvanov. Gövərçin-Məxfura Yermakova, Cəlal - Abbasmirzə Şərifzadə), "Şeyda" (15 dekabr. Rejissor Aleksandr İvanov. Məcid Əfəndi-Ibrahim Azəri, Şeyda - Kazım Ziya və Abbasmirzə Şərifzadə) və s. 1920-30-cu illərdə Hüseyin Cavidin "Maral", "İblis", "Şeyx Sənan", "Knyaz" əsərləri Gəncə dram teatrında da tamaşaşa qoyulub.

Təbi ki, bu tamaşaların hazırlanmasında müsiqi müşayiəti də vacib məsələlərdən biri idi. Lakin həmin vaxtlar teatr tamaşaların xüsusi olaraq yazılış bestəkar müsiqisi ilə deyil, əsasən müsiqi ifaçılarının səsləndirdikləri muğam, mahni və rəqslerlə müşayiət olunurdu. Bəzən teatr tərəfindən tamaşanı müşayiət etmək üçün avropa alətlərinə ibarət ansamblar da dəvət olunur və onlar repertuarnda olan əsərləri ifa edirdilər ki, bu da çox zaman səhnə hadisələri ilə bağlı olmuşdur.

Hüseyin Cavid daxiliən zəngin müsiqi duymuna malik bir şənətkar olmuşdur və onun əsərlərində müəyyən müsiqi səhnələrinin təsviri öz əksini tapmışdır. Məsələn, "Şeyx Sənan" əsərində göstərilən bir neçə cəhət - gürcü xalq mahni və rəqslerinin ifası, Kor ərebin "Hicaz" muğamı üstündə oxuması kimi qeydlər müellif tərəfindən müsiqi tertibatının müəyyənəndirilməsinə işarə edir. Bu kimi cəhətlər onun digər əsərlərində de öz əksini tapmışdır.

Bu dövrədə diqqəti callib edən faktlardan biri Hüseyin Cavidin oğlu Ərtoğrol Cavidin müsiqi sənətinə geliş, öz yaradıcılığında Hüseyin Cavid poeziyasına müraciəti ilə başlıdır.

Ərtoğrol Cavid qısa bir ömrü yaşamışdır. O, 1919-cu ildə Bakıda anadan olmuşdur. Uşaqlıqdan poeziya və müsiqi mühitində böyüyen Ərtoğrol Cavid əvvəlcə Azərbaycan Pedaqoji İnstututunu fərqlənmə diplomu ilə bitmiş, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Üzeyir Hacıbəylinin sənəfində bu dahiyanə şəxsiyyətlə yaxınlaşdırma onun bestəkar kimi yetişməsinə tekan vermişdir. O, gənc yaşlarından poeziyaya və müsiqiye meyl etmiş, yaradıcılıq faaliyyəti ilə müsiqi və adəbiyyat sahəsində xidmətləri ilə tanınmışdır. 1939-1941-ci illərdə Konservatoriyanın nezdində Bülbülün rəhbərliyi altında fealiyyət göstərən "Xalq müsiqisinin elmi-tadqiqatı kabinet"nda çalışmışdır. Burada o, müsiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, Azərbaycan xalq mahnlarını nota salmış, Avropana və rus bestəkarlarının ayrıca notlar şəklində çap olunmuş romans və mahnlarını Azərbaycan dilinə tərcümə etmişdir. Həmçinin, o, elmi-tadqiqat kabinetinin arxivində toplanmış bir çox aşiq dastanlarının əlyazmalarını redaktə etmiş, rəy və şəhərlər yazmışdır. Ərtoğrol Cavid qısa tanix zamanı erzində Elmi-tadqiqat müsiqi kabinetində apardığı tədqiqat işləri Hüseyin Cavid müzeinin nəşri olan 10 cilddən ibarət "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" (2011) çoxcildliyində toplanmışdır.

Ərtoğrol Cavid 1941-1942-ci illərdə konservatoriyanın nezdindəki müsiqi məktəbində də dərs demişdir. O, 1942-ci ildə cəbhəyə çağırılmış, 1943-cü ildə Naxçıvanda ağır xəstəlikdən vəfat etmişdir.

Ərtoğrol Cavidin qısa bir yaradıcılıq dövrü ərzində yazdığı bir sıra şeirləri, müsiqi əsərləri, rəsmi Höyük Cavidin ev-muzeyində saxlanılır. Bunların arasındakı not əlyazmalarında bir sıra tamamlanmış əsərlər vardır: fortepiano üçün "9 varyasiya" Ərtoğrol Cavid tərəfindən müellimi Üzeyir Hacıbəyliyə ihaft olunub. Nizamının qəzəlinə "Sevgili yar gəlmış id", Nigar Rəfibeylinin

sözlerinə "Eşq olsun", Türkmen şairi Keminenin sözlerine "Leylənin vəsi", Tahir Rasizadənin sözlerinə "Səninkə olaydım" vokal əsərlərini də qeyd etmeliyik. Böyük Vətən müharibəsinin ilk illərində (1941-1942) o, "Sərhəddən məktub" simfonik balladasını və bir neçə marş bestələmişdir. Lakin onun üzərində çalıştığı "Şeyx Sənan", "Mehsəti" operaları və bir sıra kameral-instrumental əsərləri yarımqiqli qalmışdır. Göründüyü kimi, Ərtoğrol Cavid atası Hüseyin Cavidin yaradıcılığına da müraciət etmişdir. Onun "Şeyx Sənan" operası natamam qalsa da, bunu professional müsiqi yaradıcılığında Hüseyin Cavidin əsəri əsasında bestələnmiş ilk əsərlərdən biri hesab etmək olar.

Hüseyin Cavidin yaradıcılığı əsasında müsiqi əsərlərinin yaranmasının ikinci dövrü 1950-ci illərin sonu - 1970-ci illəri ehətə edir. Bu dövr Hüseyin Cavidin bərətdən sonra onun yaradıcılığına artan maraqla bağlıdır. Həmin illərdə Azərbaycan teatrlarının səhnəsində Hüseyin Cavidin dram əsərlərinin yeni tamaşalar hazırlanır. Həmin tamaşalarla müsiqi yazmaq üçün peşəkar bestəkarlar dəvət olunur. Bu da bestəkar yaradıcılığında Hüseyin Cavid poeziyasının vəhdətdən yaranan bir sıra yaddaşalan müsiqi əsərlərinin meydana gəlməsinə zəmin yaradır. Bunlardan ən parlaq nümunə kimi görkəmlə bestəkar Fikrət Əmirovun Hüseyin Cavidin "Şeyx Sənan" dramanı yazdığı müsiqini və həmin tamaşadan diller əzberinə çevrilmiş "Kor ərebin mahnisi"ni göstərə bilərik. Hüseyin Cavidin "Şeyx Sənan" dramanı 1956-cı ildə Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində rejsissorlar Ədi İlsgəndarov və Ələsgər Şərifov tərəfindən tamaşaya hazırlanıb və uzun müddət teatrın repertuarında oynanılib.

1970-ci ildə isə Hüseyin Cavidin "Xəyyam" dramı Azərbaycan Akademik Dram Teatrının səhnəsində qoyulub. Quruluşçu rejsissor Mehdi Məmmədov, rəssam Elçin Aslanov, bestəkar Cahangir Cahangirov. "İlk dəfə tamaşaya qoyulan mənzum faciənin lirik-romantik vüseti Həsən Turabovla Mehdi Məmmədovun (Xəyyam), Şəfiqə Məmmədəvanın (Sevda), felsefi-psikoloji dramatik Səməndər Rzayevin (Xacə Nizam) və Hamlet Xanızadənin (Rəmzi) oyunlarında təcəssüm tapmışdır" (3, s. 156).

Göründüyü kimi, 1950-1970-ci illər dövründə Hüseyin Cavidin yaradıcılığına müraciət Fikrət Əmirov, Cahangir Cahangirov kimi bestəkarların teatr müsiqisi sahəsində fealiyyəti ilə bağlı olmuşdur.

Hüseyin Cavidin yaradıcılığına bestəkar müraciətinin üçüncü dövrü isə 1980-ci illərin əvvəllərindən başlayaraq, bu günə kimi davam edir. Bu da artıq qeyd etdiyimiz tarixi hadisə - Hüseyin Cavidin nəşrinin uzaq Sibirdən Azərbaycana getirilməsi, onun Naxçıvanda toprağa təşəşşür olunması və bu ərefədə Hüseyin Cavidin 100 illik yubileyinin qeyd olunması ilə bağlıdır. Bu dövrədə müxtəlif janrlı çoxsaylı əsərlər meydana gəlmişdir.

Hüseyin Cavid yaradıcılığına müraciət olunan bestəkar əsərlərində üç istiqamət özünü göstərir: birincisi, Hüseyin Cavidin poeziyası əsasında yazılmış əsərlər; ikincisi, Hüseyin Cavidin dram tamaşalarına yazılmış müsiqi; üçüncüsü, şairin obrazının təcəssümü ilə bağlı əsərlər. Bu istiqamətləri xarakterizə edərkən,

Tamaşanın rejissoru Cənnət Səlimova, bestəkar Firudin Allahverdiyidir. Naxçıvan Dövlət Müsiqili Dram Teatrının tamaşaların üçün bestəkar Yaşar Xəlilovun yazıdığı Hüseyin Cavidin "Ana", "Səyavuş" pyeslərinə müsiqini de qeyd edə bilərik.

Azərbaycan müsiqi yaradıcılığında Hüseyin Cavidin obrazı ilə bağlı bir sıra instrumental əsərlər yaranmışdır. Bunlardan Nəriman Məmmədovun Cavidin xatirəsinə həsr olunmuş "Qəlbimin səsi" adlı Dördüncü simfoniyasını (1985) göstərmək olar. N. Məmmədovun həmçinin, Hüseyin Cavidin əsəri əsasında yazdığı "Şeyx Sənan" baletinin müəllifi olmuşdur.

Bestəkar Yaşar Xəlilov Hüseyin Cavidin əsəri əsasında "İblis" operasının müəllifidir (2014-2018). Eyni zamanda, Hüseyin Cavidin sözlerine əsaslanan mahni və romanslardan Yaşar Xəlilovun "Çoban türkü", "Bizim eller", "Göyərçinim" mahnilərini qeyd etmək olar. 2012-ci ildə Hüseyin Cavidin ev-muzeyinin nəşri olan "Sözləri Hüseyin Cavidindir" adlı mahni albomuna (tərtibçi: Gülbəniz Babaxanlı)

Hüseyin Cavidin sözlerine yazılmış 20 mahni daxil edilmişdir.

Hüseyin Cavidin dram tamaşalarına yazılmış müsiqi bir çox bestəkarların yaradıcılığında rast gəlinir. Belə ki, hər bir teatrın səhnəsində tamaşa hazırlanarken, rejissorlar tərəfindən əsərin qayəsinə uyğun müsiqi tərtibatını İsləmək üçün bestəkarlar dəvət olunur. Məsələn, "Şeyx Sənan" faciəsi bir neçə teatrda müxtəlif rejissorların quruluşunda səhnələşdirilmişdir. Bu tamaşalarla ayn-ayn bestəkarlar müsiqi yazıblar. "Şeyx Sənan" tamaşası Azərbaycan Dövlət Rus Dram Teatrında 1983-cü ildə tamaşaya qoyulmuşdur. Bu tamaşanın rejissoru Cənnət Səlimova olmuşdur. 2015-ci ildə "Şeyx Sənan" tamaşası Azərbaycan Gənc Tamaşacılar Teatrının səhnəsində qoyulmuşdur.

ƏDƏBİYYAT

- www.huseyncavid.az Hüseyin Cavidin ev-muzeyinin rəsmi saytı.
- "Əsərlərin dövlət varidati elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatq elan edilən müəlliflərin və dövlət varidatq elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixi, 211 nömrəli Qərar" (azərb.). cabmin.gov.az (11 may 2019).
- Rəhimli I. Azərbaycan teatr tarixi. Bakı, Çaşıoğlu, 446 s.

Творчество Гусейн Джавида в музыке

Статья посвящена творчеству выдающегося азербайджанского поэта XX века Гусейна Джавида. Автор поэтапно рассматривает творчество поэта в контексте музыкального воплощения стихотворных и драматических произведений. На основе поэтического творчества Гусейна Джавида азербайджанскими композиторами созданы множество произведений в различных жанрах – песни и романсы, музыка к драматическим спектаклям, оратория, симфония, сюиты для оркестра народных инструментов.

Ключевые слова: поэт, музыка, песня, оратория, симфония.

The art of Huseyn Javid in music

The article is dedicated to the work of the outstanding Azerbaijani poet of the twentieth century, Huseyn Javid. The author gradually considers the work of the poet in the context of the musical embodiment of poetic and dramatic works. Based on the poetry of Huseyn Javid, Azerbaijani composers have created many works in various genres - songs and romances, music for dramatic performances, an oratorio, a symphony, suites for an orchestra of folk instruments.

Keywords: poet, music, song, oratorio, symphony.